

Böyük alimin auditoriyasına səyahət...

Müəllimimin müəllimi... Mir Cəlal müəllim gəlir!

Günel ABBASOVA

Cox vaxt hansısa bir yazını yazanda açar söz axtarmaqla bağlı müəyyən müddət düşünməli oluram. Ancaq xoşbəxtəm ki, hər zaman bir işləq ucu tapıram. 26 aprel Azərbaycan ziyyəsi, müəllimlərin müəllimi Mir Cəlal Paşayevin doğum günüdür. Bu dəfə onunla bağlı yazmaq isteyirəm. Açıqlı, hiss edirəm ki, ucalıqla bir alım haqda yazmaq üçün mütləq ki, onu real olaraq tanımlasın. Bu halda yazını hazırlamaq mənə olduqca çətin görünür.

Açıq açar sözü tapmisan" deyir. Açıq sözün önemini də elə ilk kurslarda təhsil alanda Cahangir müəllimdən öyrənmişdim. Çantasından Mir Cəlal Paşayevin 115 illiyi münasibətlə hazırlanmış məqalələrdən ibarət kitabı çıxarırla və bir an fikrə gedərək mənə öz xatirələrdən danışır.

Mən də öz növbəmdə xatirələri dinləyərək keçmişə səyahət edirəm. Xeyalında ancaq aq-qara rəngdə canlandırma bildiyim 1964-cü ili gənc, tələbə bir oğlanın gözü ilə izləyirəm...

Amma hər zaman inanmışam ki, çətinliklərin ardından bir aydınlıq gəlir. Mən də öz yazım üçün axtardığım aydınlığı universitet dəhlizində tapıram. Özümün də təhsil aldığım mətbuat tarixi kafedrasının müdürü, əziz müəllimim Cahangir Məmmədli mənə tərəf gəlir. Düşünürəm ki, bu həm də mənim həlo ki, rəngsiz olan fikirlərimi boyamaq üçün bir fürsətdir.

Müəllimimi salamlayır ona axtarışlarımıdan danışır. Adəti üzrə əlini çiynimə qoyaraq "sən ar-

... O günəşli, sevincli sentyabr səhərində hələ heç birini tanımadığım, üz-gözlərinə öyrəşmədiyim, adına ilk dəfə tələbə deyilən cavanlar arasında həzin bir uğultu qupur:

- Mir Cəlal müəllim gəlir! Bu uğultuda bir az sevinc var, bir az heyəcan var, bir az da təəccüb var. Elə bilirom ən çox təəccüb edən yaşın ki, mənəm. Çünkü ömrümüzdə ilk dəfəydi ki, yazıçı gördürüm, həm də xeyli əsərini oxuduğum, adına-sanına çıxdan bələd olduğum bir yazıçıyı gördürüm. Bəs bu cavanlar hardan tanrıylar onu? Bilmirəm. Onun adını eşidən kimi "Bir gəncin manifesti"ni xatırlayıram. Bu romanın hər səhifəsinə bələdəm. Sinfimizdə hamının oxuduğu o romanın müəllifi indi qarşımıdaydı və mən buna o gün çox çətinlikle inandım. Üzündə qəribə bir nur sezildirdi. Deyərdin, bu adam heç vaxt hirsənə bilməz. Elə bil çoxumuzda ömrümüzün mənası olan universitet arzusunu bir az da ucaltmaq üçün Tanrı, qəsdən ilk dəfə bizim auditoriyaya onu göndərmişdi. Bir-bir tanış oldu bizimlə. Kiminsə kənddən gəldiyini biləndə, derhal harda qaldığını, yataqxanada yer ala bilib-bilmədiyi soruşurdu. Elə onun əsərlərinin əksəriyyəti kəndin-əsrlərlə qayğı və çətinliklərdə özür sürən Azərbaycan kəndinin inkişaf yollarına həsr olunub. Mir Cəlal kəndin sosial qayğılarını, azadlıq yollarını,

mədəniyyət problemlərini təkcə nəsirdə ifadə ilə kifayətlənən yazıçılardan deyil, o özünün bütün fikir və düşüncələrini həm də bir ziyanı kimi Azərbaycan kəndinin inkişafına yönəltmişdi.

-Yaddaşım zəifləyib dedi, hamının adını hafızəmdə saxlaya bilməyəcəm, amma bir dəfə gördüyüüm adamın üzünü heç vaxt unutmuram. Məni də özünüzü yolda bilin, bir-birimizdən öyrənəcəyik eger yalnız mən öyrədəsi olsam, vay halimiza. Görək elə torpənsiniz ki, yeri gələndə mən də sizdən bir şey öyrənəm. Bu elm deyilən dəryə o qədər böyükdür ki, insan ömrü boyu tələbə olmasa, bir şey öyrənə bilmez... Onun sözlerində bir doğmalıq, məhrəmlik vardi. Əsərlərində yaratdığı yaxşı adamlar, xeyirxah insanlar durdu gözümün qabağında və elə həmin gündən bu qənaətə gəldim ki, xalqa yanan, el-obanın qayğıları ilə yaşıyan adamların yaddaşlara çökən obrazlarını yarada bilmek üçün sənətkar özü də onların səviyyəsində dayansın görək. Mir Cəlal müəllim bəziləri kimi - auditoriyada bir cür, kənardə başqa cür olmadı. O, bizim ömrümüzdə, təleyimizdə həmişə müəllim kimi də yaşıdı. Onda da fəxr edirdik, indi də

fəxr edirik ki, bu yazıçı, bu sənətkarla uzun müddət ünsiyyətdə olmuşuq, ədəbiyyat nəzəriyyəsindən onun aydın, yaddaşalan hazırlıqların qulaq asmışıq. Bir az keçəcək və bize malum olacaq ki, Azərbaycanın Bəxtiyar Vahabzadə, Anar, Elçin, Nəriman Həsənzadə kimi şairləri, yazıçıları filolog-



yamızın Ağamusa Axundov, Firudin Hüseynov, Qara Namazov, Nizami Cəfərov, Təhsin Mütləlibov, Abdulla Abbasov, Şamil Qurbanov... kimi neçə-neçə sayılıb seçilən alımları onun tələbələri olub.

... Cahangir müəllimin köks ötürməsi ilə əli boş gedib, dolu gəldiyim bu səyahətdən geri qayıdır, yazının artıq hazır olduğunu anlayıram...